

Quyuların geofiziki tədqiqatları əsasında Hövsan yatağında Miosen yaşılı süturların litologiyası, neftliliyi və kollektor xüsusiyyətlərinin öyrənilməsi

S.F. Həsimov, E.H. Əliyeva, g.-m.ed.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: samirle@mail.ru

Açar sözələr: Miosen, kollektor süturlar, qaz karotajı, şlam, karotaj, məsamalik, keçiricilik.

DOI.10.37474/0365-8554/2020-5-21-25

Изучение литологии, нефтеносности и коллекторских свойств миоценовых пород на месторождении Говсан на основе геофизических исследований скважин

С.Ф. Гашимов, Э.Г. Алиева, д.г.-м.н.
Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: миоцен, породы-коллекторы, газовый каротаж, шлам, каротаж, пористость, проницаемость.

В результате геофизических исследований на месторождении Говсан было обнаружено, что миоценовые осадочные породы состоят из чередования песчаных и алевролитовых глин и небольшого количества известника. Глина преимущественно серого цвета, а твердые пески и алевролиты мелковернистые. Для более точного определения миоценовых пород исследования проводились на двух скважинах. При проведении геофизических исследований миоценовых пород было выявлено, что нефть сосредоточена, в основном, в песках и алевролитах. Наряду с промышленной нефтью в скв. 1870 был также получен газ в большом объеме. Пористость в миоценовых породах в скв. 1867 составляет 24 %, а в скв. 1870 варьируется от 6 % до 30 %, проницаемость в обеих скважинах варьируется до 10 мкм².

Studying lithology, oil bearing content and reservoir properties in Miocene rocks in Hovsan field based on geophysical well logging


S.F. Hashimov, E.H. Alieva
Azerbaijan State University of Oil and Industry

Keywords: Miocene, reservoir rocks, gas logging, cutting, logging, porosity, permeability.

As a result of geophysical survey in Hovsan field it was revealed that Miocene sediment rocks consist of the alternation of sand and aleurite clays and a small amount of limestone. The clay is predominantly grey, solid sands and aleurites are small-grained. In the geophysical logging survey it was defined that the oil is basically accumulated in the sands and aleurites. Alongside with industrial oil in the well No 1879, a great amount of gas has been obtained as well. The porosity in Miocene rocks in the well No 1867 is equal to 24 % and it fluctuates between 6 and 30 % in the well No 1879, the permeability in both wells varies up to 10 mkm².

Hövsan yatağı haqqında ümumi məlumat

Hövsan neft yatağı Abşeron yarımadasının cənub sahilində, Bakı şəhərindən 20 km şərqdə ceyniadlı qəsəbonın ərazisində Zığ, Qaraçuxur və Qum-dəniz yataqlarının yaxınlığında yerləşir. Quyu məlumatlarının təhlili nöticəsində yatağın iki hissəyə – qərb və şərqi sahələrinə ayrılmış müzəyyən edilmişdir. Yatağın tavan hissəsində layların yatom bucağı 150°-dir. Hövsan yatağında 1948-ci ildə 1308 №-li ilk kəşfiyyat quyuşusu qərb sahəsində Qala lay dəstasından (QaLD) sənaye şəhəriyətli neft verərək fontan üsulu ilə istismara daxil olmuşdur. Quyunun ilk inası 56 t/gün neft, 118 m³/gün su olmuşdur. Dörin axtarış-kəşfiyyat və istismar quyuşlarının qazma və sınaq nüticələrindən malum olmuşdur ki, yataqda yeganə neftli-qazlı obyekti QaLD-dir və həmin layın yatta dörniqli yatağın qərb sahəsində 3350–3650 m, şərqi sahəsində isə 3850–4710 m intervalında dəyişir. QaLD üç obyekti bölündür: QaLD-1, QaLD-2, QaLD-3. Yataqda 01.10.2007-ci il tarixində kimi olan müddət ərzində 71 quyu qazılmışdır. Quyların döriñliyi 3350–4700 m-a qədərdir. Yatağın coğrafi koordinatları – şimal en dairəsi 40°21'36", şərqi uzunluq dairəsi 50°02'30". Suraxani, Qaraçuxur və Zığ yataqlarının sənaye istismarı ilə əlaqədar olaraq, 1930-cu ildə Hövsan sahəsində geoloji-kəşfiyyat işlərinə başlanılmışdır. 1930–1934-cü illərdə sahədə elektrik kəşfiyyat, 1934–1941-ci illərdə qaravimetric planaalmalı, 1939–1941, 1947–1949 və 1949–1951-ci illərdə seysmik kəşfiyyat axtarış işləri aparılmışdır. Baxılan arazidə və onun ətrafında kəşfiyyat, qıymətləndirme və istismar quyuşları qazılmışdır ki, bunlardan da 1308, 1314, 1316, 1810 və 1815 №-li quyular Hövsan ərazisindəki Üst Miosen çöküntülərini açmışdır.



Şəkil 1. Miosen yaşı səxurlara açılmış qayuların struktur xəritədə yerləşmə sxemi

1932–1935-ci illarda "Azneftqazifikasiyat" tərəfindən xeyli struktur-axtarış qayuları qazılmış və 1977–1978-ci illarda ümumi darinlik nöqtəsi üsulu işlənilmişdir. 1993–1999-cu illarda ayrı-ayrı profilər hazırlanmış, 1993-cü ilda arazinin cənub-sərqi hissəsini qismən əhatə edən quru-dəniz seyismik tədqiqatları, 1996-cı və 2003–2004-cü illərdə "Azneftgeoofizika" tərəfindənətraflı seyismik tədqiqatlar, 2014-cü ildə isə 1856 №-li qayu-va vertikal seyismik profil (VSP) işləri aparılmışdır.

01.10.2007-ci ilə fəaliyyətə olan qayu fondunda 15 qayu olub. 2007-ci ildən 2019-cu ildə qədər ümumi qazılan 22 qayudan üçü (1867, 1870, 1876 №-li) Miosen lay dəstəsini açmışdır (şəkil 1). Bu günə qədər qazılan qayuların sayı isə 93-dür. Hazırda yataqdan çıxırların məhsul 85 % sularmışdır. Yataqdan 01.01.2013-cü il tarixinə kimi 3576 min t neft, 1268 mln. m³ səmt qazı hasil edilmişdir. Yataqda 18 qayu istismar fondundadır. Yataq üzrə cari və son neftvarma amalları uyğun olaraq 0.152, 0.324, başlangıç çıxarılabilən chityatdan istifadə dərəcəsi 47 %, qalıq çıxırlar bilən ehtiyatdan hasilat tempisi isə 2.88 % təşkil edir. Yataqda survurma və neftverməni artıran yeni üsullar tətbiq olunmamışdır. Yataqın işlənməsi 2005-ci ildən Abşeron Əməliyyatçı Şirkəti tərəfindən aparılır.

Yatağın stratigrafiyası

Hövsan yatağının kəsilişin müasir dövründə Pont mərtəbəsinə qədər olan çöküntülər təşkil edir. Müasir çöküntülərin qalınlığı bir neçə santimetrindən 10 m-ə qədər qum və əhəngdaşlarından ibarətdir. Tərkibi qumdaşları və gillərdən ibarət

olan və qalınlığı 440 m-ə çatan Qədim Xəzər çöküntüləri yatağın bütün sahəsinə yayılmışdır. Abşeron mərtəbəsi çöküntüləri litoloji tərkibə əsasən əhəngdaşlı gil laylarından ibarət olub, bütün yataq üzrə yayılmışdır. Ümumi qalınlığı 880 m-dir. Ağcagıl mərtəbəsinin litoloji tərkibi qum və vulkan külli təbəqəcikləri olan gillərdən ibarət olub, qalınlığı 40–120 m intervalında dayışılır. Məhsuldar Qat (MQ) (Alt Pliosen), Abşeronun başqa neft-qaz yataqlarında olduğu kimi, qumlu alevrolitli və müxtəlif qalınlıqlı qum və gillərin ritmik növbələşməsindən ibarət olub, iki hissəyə – üst və alt səbələrə ayrılır. MQ-nin üst şəbəsinin çöküntüləri ümumi qalınlığı 2160 molan nazik ta-bəqəli qumdaşına malik gillərdən, MQ-nin alt şəbəsi isə Qırımküstülli gilli (QÜQLD), Qırımküstülli qumlu (QÜQLD), Qırımkəli (QLD), Qırımküstülli (QALD) və QALD-dan ibarətdir. QÜGLD qalınlığı 100 m olan gilli xırda dənəli qum və qumdaşlı təbəqəcikli gilli sıxlıtlarndan, qalınlığı 45 m olan QÜQLD isə əsasən az qalınlıqlı gil və qumdaşına malik qumlu laylardan ibarətdir. Ümumi qalınlığı 240–250 m olan QLD nazik, ritmik növbələşmiş qumlu, alevrolitli, gilli, müxtəlif qalınlıqlı laylardan təşkil olunmuşdur. Kəsilişin yuxarı və orta hissələrinin gilli olmasına baxmayaraq daban hissəyə getdiyək qum və qumdaşının miqdarı artır. QALD qum və gil laylarının növbələşməsindən ibarətdir. Bəzi qayularla kəsilişin aşağı hissəsində yüksək müqavimli qumlu laylar ayrırlar ki, bunlar da yüksək karbonatlı və neftdoyumlu deyil. Lay dəstəsinin qalınlığı 145 m-dir. Neftdoyumlu olan QALD xırda və narindən qumlu gillərin, alevrolitlərin qeyri-bərabər növbələşməsindən ibarətdir.

Pont mərtəbəsinə qədər olan çöküntülər təşkil edir. Müasir çöküntülərin qalınlığı bir neçə santimetrindən 10 m-ə qədər qum və əhəngdaşlarından ibarətdir. Tərkibi qumdaşları və gillərdən ibarət

ibarətdir. Kəsilişdə sənaye əhəmiyyətli nefli-qazlı müxtəlif qalınlıqlı qumlu laylar qeyd olunur. QALD-1 ümumi alevrolitli dəstəyə və bir qumlu-gilli dəstəyə ayrırlar: QALD-1, QALD-2, QALD-3, QALD-4. QALD-1 QALD-1-in altında yatar və 57 m qalınlıqlı six qumdaşları, gil və sıstılardan təşkil olunub. QALD-1-in yuxarı hissəsi six sıxurlardan ibarət olduğundan neftdoyumu deyildir. Kəsilişin orta hissəsində, yalnız 1522 №-li quyu yerləşən rayonda böyük qalınlıq malik olmayan nefli doymuş qumlu laylar ayrırlar. Strukturun başqa sahələrində, bu laylar da daxidir. Kəsilişin üst hissəsi üst hissəyə nisbatən daha çox qumluğuna malikdir. QALD-2 horizonu qumlu-gilli layların növbələşməsindən ibarət olub, ümumi qalınlığı 51 m-dir. Horizont kəsilişinin daban istiqamətində qumluq və buna uyğun kollektor səxurlarının qalınlıqları tədricən artır. QALD-3 horizonu QALD-1-in qumluğunu daha çox olan hissəsidir. Horizontun yuxarı hissəsi nefltidir. Kəsilişin sonrakı açılmış hissəsi nefl olamayılmayan az qalınlıqlı qumlu gillərdən ibarətdir. QALD-3-ün ümumi qalınlığı 162 m təşkil edir. Əsasən qum və gillərin növbələşməsindən ibarət olan QALD-4-də, neft təzahürlərinə rast golinir. Pont mərtəbəsi Hövsan yatağında əsasən gillərdən ibarətdir [1–4].

Hövsan yatağında Miosen yaşı səxurların öyrənilməsi sahəsində tədqiqatlar əsasən 2013-cü ildən başlanılmışdır. Belə ki, 1867 №-li ilk quyu 26.06.2013-cü ildə qazma işlərinə başlanılmış və 28.11.2013-cü ildə yekunlaşmışdır. Ümumiyyətlə 2013-cü ildən inдиya qədər Miosen yaşı səxurların öyrənilmə üçün 1870 və 1876 №-li iki əlavə quyu qazılmışdır. Qazılmış quyu əsasında Hövsan yatağının Miosen yaşı səxurlarının litofasiya və kollektorluğunu təyin etmək üçün bir çox geofiziki işlər – qaz karotajı, açıq suyu lüləsində karotaj, sementin keyfiyyətinin təyini, qamma-karotaj, quyu-đə temperatur yəsirinə ölçümü, atma-perforasiya, impuls neytron-neytron karotajı, qazların nisbatının analizi və s. yerinə yetirilmişdir. Miosen yaşı səxurları daha daqiq təyin etmək üçün hər iki quyu qeyd etdiyimiz geofiziki xidmətlər vasitəsilə ayri-ayrıraq təhlil edilmişdir. 1867 №-li quydə Miosen yaşı səxurlar maili dərinlik üzrə 4500 m, saqlı darinlik üzrə isə 4420 m-də aqılmışdır (şəkil 2). Qazma zamanı qaz karotajı xidməti vasitəsilə götürülmüş şlam nümunələrinin analizi nəticəsində məlum olmuşdur ki, Miosen əsasən gillərin qumdaşları ilə növbələşməsindən, alevrolit və az miqdarda əhəngdaşından ibarətdir. Gillərin mikroskop vasitəsilə öyrənilmə zamanı müəyyən olunmuşdur ki, 4500–4600 m aralığın-

da gillərin rəngi orta bozdan parlaq boza qədər, 50 %-ə qədər solmuş bozdan qəhvəyi boza, bərkliyi orta bərk, forması yarımblokdan yarım parçalanmış formaya, şüşmiş, tərkibində alevrolitin və vulkan külünlərin olması seçilir. 4600–4605 m intervalında isə gillərin rəngi orta bozdan orta parlaq boza, bərkliyi orta bərkəndə yumşaq, forması yarımblokdan yarım parçalanmış forma, qolpaşəkilli, şüşmiş, tərkibində alevrolitin çox yumsaq, az miqdarda qumdaşının olması ilə müşahidə olunmuşdur.


Qumlara nəzər salsaq görərik ki, rəngsiz, parlaqdan daha parlağa, bərkiməmiş, çox xirdən xırda dənəli ölçüyə, kvarts dənələrinin, yarım bu-

Şəkil 2. 1867 №-li quyudan götürülmüş gil nümunələri
cağıldan yarım dayırımıya, əla sortlanmış, az miqdarda kalsit, bəlqıqlığı və karbonatın olması ilə seçilir. Quyudan götürülmüş şlam nümunələrinin analizi nəticəsində məlum olmuşdur ki, əhəngdaşının rəngi qəhvəyidən ağ rəngə, bərkliyi yunsaqdan orta bərkədək, forması yarımblok formasındır.

Qaz karotajı tədqiqatlarında əsasən götürülmüş şlamları mikroskop və flüoresenslə tədqiqat zamanı məlum olmuşdur ki, 1867 №-li quyuda Miosen yaşı səxurlar aşıqların aşağıdakı intervallardan da neft göstəricilərinə rast golinmişdir:

– 4505–4507 m, 4507–4509 m dərinlikdə rast golinən ortadərəcələ neft göstəricisi – neft iyi yoxdur, tərkibində açıq sari neft daşları var, qaba yığılmış şlam nümunəsinə flüoresensdən heç bir reaksiya aparmadan baxıqdıqda 30 % neft göstəricisinin mübahidə etmək olur. Görtülmüş şlam nümunəsinə xloroform (CHCl₃) mayesi olavaş etdikdən sonra sari-ağraklı zoñ reaksiyaya girir ki, bu reaksiyadan sonra nazik halqa qalıq yaranır;

– 4517–4519 m dərinlikdə rast golinən, ortadərəcələ neft göstəricisi – neft iyi yoxdur, tərkibin-



Şəkil 3. 1867 №-li quyunun litologiyası, neftliyi və kollektorluq xüsusiyyətləri

da açıq sari neft daşları var, qaba yiğilmiş şlam nümunəsinə flüoresensda heç bir reaksiya aparmadan baxıdqa 5 % neft göstəricisi izlənilir. Götürülmiş şlam nümunəsinə xloroform mayesi olava etdikdən sonra gedən zəif reaksiya nəticəsində nazik halqa formalı qalıq yaranır;

- 4559-4563 m dərinlikdə rast gəlinən ortadərəcəli neft göstəricisi - neft iyi yoxdur, tərkibində az məjdələdə neft daşları var, qaba yiğilmiş şlam nümunəsinə flüoresensda heç bir reaksiya aparmadan baxıdqa 5 % orta sarıranglı nöqtə-nöqtə neft göstəricisi müşahidə edilir. Götürülmiş şlam nümunəsinə xloroform mayesi olava etdikdə reaksiyadan sonra nazik halqa qalıq yaranır;

- 4587-4595, 4600-4601 m dərinliklərdə rast gəlinən ortadərəcəli neft göstəricisi - neft iyi yoxdur, tərkibində az məjdələdə açıq sari neft daşları var, qaba yiğilmiş şlam nümunəsinə flüoresensda heç bir reaksiya aparmadan baxıdqa 10 % orta neft göstəricisi müşahidə edilir. Götürülmiş şlam nümunəsinə xloroform mayesi olava etdikdə reaksiyadan sonra qalın halqa qalıq yaranır;

- 4601-4603 m dərinlikdə rast gəlinən zəif-dərəcəli neft göstəricisi - neft iyi yoxdur, az məjdələdə açıq sari neft daşları var, qaba yiğilmiş şlam nümunəsinə flüoresensda heç bir reaksiya aparmadan baxıdqa 5 % neft göstəricisi müşahidə edilir. Götürülmiş şlam nümunəsinə xloroform mayesi

olava etdikdə reaksiyadan sonra nazik halqa qalıq yaranır;

- 4603-4605 m dərinlikdə rast gəlinən zəif-dərəcəli neft göstəricisi - neft iyi yoxdur, tərkibində az məjdələdə qəhvəyirəngli neft daşları var, qaba yiğilmiş şlam nümunəsinə flüoresensda heç bir reaksiya aparmadan baxıdqa 10 % orta sarıranglı nöqtə-nöqtə neft göstəricisi müşahidə edilir. Götürülmiş şlam nümunəsinə CHCl₃ məyesi olava etdikdə reaksiya nəticəsində qalın halqa qalıq yaranır. Miosen yaşı süxurların litofasiya və neftliyi qaz karotajı xidmətdən başqa digər geofiziki xidmətlərlə də təsdiq edilmişdir. Belə ki, quyuq qoruyucu komor içarısında görülmüş Quad Neutron (impuls neutron neytron) xidməti buna səbəbdür. Quad Neutron xidməti ilə təyin olunan layların masaməliyi, neft doymuluğu, su doymuluğu litofagiya və neftilik göstəricilərinin dəqiqləşdirilməsinə imkan yaradır.

1867 №-li quyuq Miosen yaşı süxurlarda yerinə yetirilmiş Quad Neutron xidmətinə nəzarət salısaq görərik ki, nəticələr tamamilə qaz karotajı ilə eynidir. Aparılmış Quad Neutron geofiziki tədqiqatları ilə MQ-nin neftili layları təsdiq edildikdən sonra digər geofiziki işlər yerinə yetirilmişdir.

Bundan sonra quyuq Miosen yaşı süxurlarda 4521-4526 m, 4510-4515 m intervallarında perforesiya edilmiş, lakin neft alınmamışdır. Açıq

quyu lüləsində və qoruyucu komordə görülmüş Quad Neutron işlərindən sonra 1867 №-li quyuqun kollektor xüsusiyyətlərinin öyrənilməsi nəticəsində Miosen yaşı süxurların litofagiya, neftiliyi, məsaməliyi və keçiriciliyi haqqında məlumatlar şəkil 3-də əks olunmuşdur.

Hövşan yatağında Miosenə qazılmış digər 1870 №-li quyuqda analoji tədqiqat işləri aparılmışdır.

Notice

1. Miosenə qazılmış hər iki quyunun litologiyası baxıdqa məlum oldu ki, Miosen yaşı süxurlar gillərin qum və alevrolitlə növbələşməsindən ibarət olmaqla yanaşı burada az məqdərədə əhəng-

daşı da istirak edir. Gillər əsasən orta bozranglı, bərk qumlar, alevrolitlər isə çox xırda donociqli olmaqla borabər parlaqdan daha parlaqda dayışır.

2. Əsasən Miosen yaşı süxurlarda geofiziki tədqiqatlar zamanı məlum olmuşdur ki, neft qumlarda və alevrolitlərdə istirak edir. 1867 №-li quyunun perforesiyasi zamanı neft olda olunmamış, 1870 №-li quyuqda isə sonnaya əhəngliyətli neftlər yüksək məqdərdə qaz alınımışdır.

3. Hər iki quyuqda nəzər salıdına məsaməlik 1867 №-li quyuqda 24 %, 1870 №-li quyuqda isə 6 %-dən 30 %-ə qədər dayışır. Keçiricilik isə hər iki quyuqda 10 mkm²-ə qədər dayışır.

Ədəbiyyat siyahısı

1. Salmanov Ə.M., Eminov A.Sh., Abdullayeva L.Ə. Azərbaycan neft yataqlarının işlənilməsinin cari vəziyyəti və geoloji mədon göstəriciləri. – Bakı: 2015, 73 c.
2. Salmanov Ə.M., Süleymanov Ə.M., Məhərrəmov B.İ. Azərbaycanın nefli-qazlı rayonlarının paleogeologiyası. – Bakı: Mars Print, 2015, 472 s.
3. Əhmədov H.A., Bağırzadə M.F., Salayev S.H. Azərbaycan nefli-qazlı vilayətlərinin geologiyası. – Bakı: Maarif, 1973, 152 c.
4. Alizade A.A., Axmedov G.A., Axmedov A.M., Aliyev A.K., Zeynalov M.M. Geologiya neftyanых и газовых месторождений Азербайджана. – Bakı: Azernesh, 1966, 392 c.

References

1. Salmanov A.M., Eminov A.Sh., Abdullayeva L.A. Azerbaijan neft yataqlaryn işlenilmesinin jari vəziyyəti və geolozi meden göstərijileri. – Bakı: 2015, 73 s.
2. Salmanov A.M., Suleymanov A.M., Meherremov B.I. Azerbaijanyň nefli-gazly rayonlaryny paleogeologiyasy. – Bakı: Mars Print, 2015, 472 s.
3. Ehmedov H.A., Baghyrzade M.F., Salayev A.H. Azerbaijanyň nefli-gazly vilayetlerinin geologiyasy. – Bakı: Maarif, 152 s.
4. Alizade A.A., Akhmedov G.A., Akhmedov A.M., Aliyev A.K., Zeynalov M.M. Geologiya neftyanykh i gazovykh mestorozhdeniy Azerbaidzhana. – Bakı: Azernesh, 1966, 392 s.